

“AZƏRPOÇT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

**Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi**
31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

**MALIYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "Cəmiyyət") maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik 31 dekabr 2024-cü il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini düzgün şəkildə əks etdirən maliyyə hesabatlarının Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühəsibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyətin maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühəsibat sisteminin təşkil edilməsi;
- Yerli mühəsibat sisteminin müvafiq qanunvericiliyə və mühəsibat uçotu standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Fırıldaqqılıq, xətlər və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə Cəmiyyətin maliyyə hesabatları 30 aprel 2025-ci il tarixində Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmişdir.

Rəhbərliyin adından:

İsi Mustafayev
İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti
icra edən

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası



Çingiz Qurbanov
İdarə Heyətinin üzvü

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarı və rəhbərliyinə:

Rəy

Biz “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Cəmiyyət”) 31 dekabr 2024-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan, pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə əhəmiyyətli uçot prinsiplərinə dair məlumatlar daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2024-cü il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məəcəlləsinin” (MBESS məəcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri Verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırıldaqçılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət etmədiyi halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

Baker Tilly Azərbaycan

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

“AZƏRPOÇT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNƏ
(Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
AKTİVLƏR			
Uzunmüddətli aktivlər:			
Əmlak, tikili və avadanlıqlar	7	37,948,982	37,380,922
İstifadə hüququ olan aktivlər	8	197,067	391,429
Qeyri-maddi aktivlər	9	1,541,073	1,361,421
Uzunmüddətli aktivlər üzrə avans ödənişləri	10	-	398,312
İnvestisiya qiymətli kağızları	6, 11	153,980,277	187,209,884
Təxirə salınmış mənfəət vergisi aktivləri	12	963,374	947,051
Cəmi uzunmüddətli aktivlər		194,630,773	227,689,019
Cari aktivlər:			
Pul vəsaitləri və onların ekvivalentləri	13	417,511,073	161,182,014
Debitor borcları və digər alınacaq vəsaitlər	6, 14	12,903,915	14,912,019
Mal-material ehtiyatları	15	2,035,878	2,034,179
İnvestisiya qiymətli kağızları	6, 11	146,225,052	167,811,384
Əks repo müqavilələri üzrə debitor borcları	6	-	31,033,108
Digər aktivlər	16	223,131	166,402
Cəmi cari aktivlər		578,899,049	377,139,106
CƏMİ AKTİVLƏR		773,529,822	604,828,125
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Uzunmüddətli öhdəliklər:			
İcarə öhdəlikləri	19	63,147	76,945
Digər borc alınmış vəsaitlər	6, 17	5,135,586	6,618,452
Cəmi uzunmüddətli öhdəliklər		5,198,733	6,695,397
Cari öhdəliklər:			
Repo müqavilələri əsasında borc alınmış vəsaitlər	6, 18	156,877,199	54,773,388
İcarə öhdəlikləri	19	141,851	338,462
Kreditor borcları və digər ödəniləcək vəsaitlər	6, 20	25,056,158	16,136,641
Müştəri hesabları	6, 21	522,358,444	468,020,472
Digər borc alınmış vəsaitlər	6, 17	1,945,215	1,944,805
Cəmi cari öhdəliklər		706,378,867	541,213,768
Cəmi öhdəliklər		711,577,600	547,909,165
KAPİTAL:			
Nizamnamə kapitalı	22	73,357,719	73,357,719
Digər ehtiyatlar		1,366,111	1,366,111
Yığılmış zərər		(12,771,608)	(17,804,870)
Cəmi kapital		61,952,222	56,918,960
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		773,529,822	604,828,125

Rəhbərliyin adından:

İsi Mustafayev
İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti
icra edən

Cingiz Qurbanov
İdarə Heyətinin üzvü

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

9-56-cı səhifələrdə verilmiş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"AZƏRPOÇT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
GƏLİRLƏR:			
Poçt xidmətləri üzrə əldə olunan gəlir	6, 23	22,810,022	22,644,088
Maliyyə xidmətləri üzrə əldə olunan gəlir	6, 23	14,523,365	14,769,027
Digər xidmətlər üzrə əldə olunan gəlir	6, 23	12,237,206	9,621,895
CƏMİ GƏLİRLƏR		49,570,593	47,035,010
MƏSRƏF VƏ XƏRCLƏR:			
Əməliyyat xərcləri	24	(38,642,582)	(30,656,035)
Ümumi və inzibati xərclər	25	(27,370,480)	(26,611,441)
Köhnəlmə və amortizasiya	7, 8, 9	(5,030,354)	(4,393,428)
Digər gəlirlər	26	1,291,403	1,000,000
ƏMƏLİYYAT ZƏRƏRİ		(20,181,420)	(13,625,894)
İnvestisiya qiymətli kağızlarından əldə olunan gəlir	6, 11	22,964,763	22,228,361
Əks repo müqavilələri üzrə alınacaq vəsaitlər üzrə faiz gəliri	6	407,830	1,552,802
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin geri qaytarılması/(ehtimal olunan kredit zərərləri)	6, 11, 14	2,670,485	(5,459,094)
Cari hesab üzrə faiz gəliri		4,720,211	1,920,498
Maliyyə xərcləri	27	(4,435,871)	(522,033)
Əmlak, tikili və avadanlıqlar üzrə dəyərsizləşmə zərərləri	7	-	(138,621)
İcarə müqavilələrinin ləğvindən əldə olunan gəlir	8, 19	1,072	3,524
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər		(7,910)	(3,465)
Xarici valyuta mübadiləsi üzrə zərər		(156,562)	(105,239)
MƏNFƏƏT VERGİSİNDƏN ƏVVƏL XALIS MƏNFƏƏT		5,982,598	5,850,839
Mənfəət vergisi üzrə xərc	12	(949,336)	(303,936)
İL ÜZRƏ XALIS MƏNFƏƏT		5,033,262	5,546,903
İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR		5,033,262	5,546,903

Rəhbərliyin adından:

İsi Mustafayev
İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti
icra edən

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Çingiz Qurbanov
İdarə Heyətinin üzvü

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

9-56-cı səhifələrdə verilmiş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“AZƏRPOÇT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə)

	Nizamnamə kapitalı	Digər ehtiyatlar	Yığılmış zərər	Cəmi kapital
1 yanvar 2023-cü il	73,357,719	56,717	(23,417,209)	49,997,227
İl üzrə xalis mənfəət	-	-	5,546,903	5,546,903
Borc alınmış vəsaitlərin ədalətli dəyərinin tanınması üzrə yaranan kapital elementi (17 sayılı Qeyd)	-	1,309,394	-	1,309,394
Ümumi nəzarət altında olan müəssisələr arasında hesablaşmalar (6 sayılı Qeyd)	-	-	65,436	65,436
31 dekabr 2023-cü il	<u>73,357,719</u>	<u>1,366,111</u>	<u>(17,804,870)</u>	<u>56,918,960</u>
İl üzrə xalis mənfəət	-	-	5,033,262	5,033,262
31 dekabr 2024-cü il	<u>73,357,719</u>	<u>1,366,111</u>	<u>(12,771,608)</u>	<u>61,952,222</u>

Rəhbərliyin adından:

İsi Mustafayev
İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti
icra edən

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Çingiz Qurbanov
İdarə Heyətinin üzvü

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

9-56-cı səhifələrdə verilmiş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“AZƏRPOÇT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Mənfəət vergisindən əvvəl mənfəət		5,982,598	5,850,839
Nağdsız vəsaitlər üzrə düzəlişlər:			
Əmlak, tikili və avadanlıqlar və istifadə hüququ olan aktivlər üzrə köhnəlmə	7, 8	4,652,830	4,279,661
Qeyri-maddi aktivlərin amortizasiyası	9	377,524	113,767
İnvestisiya qiymətli kağızlarından əldə olunan gəlir	11	(22,964,763)	(22,228,361)
Əks repo müqavilələri əsasında alınacaq vəsaitlər üzrə faiz gəliri		(407,830)	(1,552,802)
Maliyyə aktivləri üzrə (ehtimal olunan kredit zərərlərinin geri qaytarılması)/ehtimal olunan kredit zərərləri	11, 14	(2,670,485)	5,459,094
Əmlak, tikili və avadanlıqlar üzrə dəyərsizləşmə zərəri	7	-	138,621
Maliyyə xərcləri	27	4,435,871	522,033
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər		7,910	3,465
İcarə müqavilələrinin ləğvindən əldə olunan gəlir	8, 19	(1,072)	(3,524)
Məzənnə fərqlərində xarici valyuta mübadiləsi üzrə zərər		156,562	105,239
Əməliyyat aktivləri və öhdəliklərindəki dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		(10,430,855)	(7,311,968)
Əməliyyat aktivləri və öhdəliklərində dəyişikliklər			
Əməliyyat aktivlərində (artma)/azalma:			
Debitor borcları və digər alınacaq vəsaitlərdə dəyişiklik		3,405,834	1,817,855
Mal-material ehtiyatlarında dəyişiklik		(1,699)	(108,862)
Digər cari aktivlərdə dəyişiklik		(56,729)	114,404
Əməliyyat öhdəliklərində artma/(azalma):			
Kreditör borcları və digər ödəniləcək vəsaitlərdə dəyişiklik		9,477,532	(7,038,401)
Müştəri hesablarında dəyişiklik		54,337,972	(73,397,823)
Əməliyyat aktivləri və öhdəliklərində cəmi dəyişikliklər		56,732,055	(85,924,795)
Ödənilmiş mənfəət vergisi		(1,803,691)	(156,148)
Əməliyyat fəaliyyətindən daxil olan/(istifadə olunan) xalis pul vəsaitləri		54,928,364	(86,080,943)
İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
İnvestisiya qiymətli kağızlarının satışından/(satın alınmasından) daxilolmalar, xalis		65,864,967	(52,272,058)
Əks repo müqavilələri üzrə qiymətli kağızların satışından/(satın alınmasından) daxilolmalar, xalis		31,033,108	(16,692,791)
İnvestisiya qiymətli kağızları və əks repo müqavilələri qiymətli kağızları üzrə alınmış faiz		13,596,320	15,568,845
Əmlak, tikili və avadanlıqların satın alınması		(4,468,115)	(4,326,512)
Qeyri-maddi aktivlərin satın alınması		(557,176)	(870,889)
İnvestisiya fəaliyyətindən daxil olan/(istifadə olunan) xalis pul vəsaitləri		105,469,104	(58,593,405)

"AZƏRPOÇT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
Repo müqavilələri əsasında borc alınmış vəsaitlər üzrə daxilolmalar, xalis	18	101,212,319	54,747,598
Repo müqavilələri əsasında borc alınmış vəsaitlər üzrə ödənilmiş faiz	18	(2,883,623)	(433,658)
Digər borc alınmış vəsaitlərdən daxilolmalar	17	-	2,762,600
Digər borc alınmış vəsaitlərin ödənilməsi	17	(2,040,000)	(3,246,021)
Digər borc alınmış vəsaitlər üzrə ödənilmiş faiz	17	(71,517)	(22,727)
İcarə öhdəliyi üzrə əsas məbləğin ödənilməsi	19	(377,348)	(298,414)
İcarə öhdəliyi üzrə faiz ödənişi	19	(31,695)	(39,858)
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		95,808,136	53,469,520
Məzənnə fərqlərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		123,455	836,958
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNDƏ XALIS ARTMA/(AZALMA)		256,329,059	(90,367,870)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, ilin əvvəlinə	13	161,182,014	251,549,884
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, ilin sonuna	13	417,511,073	161,182,014

Rəhbərliyin adından:

İsi Mustafayev
İdarə Heyətinin sədri vəzifəsində müvəqqəti
icra edən

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Çingiz Qurbanov
İdarə Heyətinin üzvü

30 aprel 2025-ci il
Bakı, Azərbaycan Respublikası

9-56-cı səhifələrdə verilmiş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.